

# SPORTSMAN

№ 128 / 2021 / 10 manat

[www.sportsman.az](http://www.sportsman.az)

Jurnal 2004-cü ildən nəşr olunur



**53 İL SONRA YENƏ İTALİYA!**



Qələbni bizə yaşadanları

# YASAT

# OCAQ SPORT KLUBU

ÖYLADLARINIZIN SAĞLAM, AKTİV VƏ  
İSTƏYƏSİNİZİ? O ZAMAN ONLARI GİMNASTİK  
MƏŞQLƏRİ ÜÇÜN RAHATLIQLA ETİBAR  
KLUBU

ƏLACƏ NÖMRƏSİ: +99455 50  
ÜNVAN: ABBAS SAHHƏT KÜÇƏSİ 2, HE  
[WWW.OCAQSPORTKLUBU.AZ](http://WWW.OCAQSPORTKLUBU.AZ)

 OCAQKLUB

 OCAQSPORTKLUBU



B EYNİ ZAMANDA GÜCLÜ OLMASINI  
İHA MƏŞQLƏRİNƏ YAZDIRAN. GIMNASTİKA  
MEDİTSİNİZ MƏKAN İSƏ "DƏRƏ SPOR"  
DUR.

06 83 44 / +99450 642 92 82

BYDƏR ƏLİYEV ADINA İDMAN ARENASI

SPORT.AZ



BYDƏR ƏLİYEV ADINA İDMAN ARENASI





**MADE IN  
AZERBAIJAN**

**FAKHRIYA  
KHALAFOVA**

*Nuray*  
PARFUMS



## BU SAYIMIZDA



**5-Cİ YARIŞ, 5-Cİ  
FƏRQLİ QALIB**  
5th RACE, 5th  
DIFFERENT WINNER

səh.6

**53 İL SONRA  
YENƏ İTALİYA!**  
Bol qollu Avropa  
çempionatı



səh.12



**Tokio 2020  
Olimpiadasında  
44 idmançımız  
yarışacaq**

səh.19

**Cavid  
Allahverdiyev:  
"sağlam həyat  
tərzini təbliğ  
edirik"**



səh.24



**Bu transferi  
heç kim  
gözləməirdi...**

səh.28

**2021-ci ilin  
"Qızıl top"u  
kimə qismət  
olacaq?**



səh.30



**Banişevski  
Yunanıstanla  
oyunlarda  
5 qol vurub**

səh.32

**Altı idman növü  
Beynəlxalq Olimpiya  
Komitəsi tərəfindən  
rəsmən tanınıb**



səh.34

## SPORTSMAN

**Baş redaktor:**

Rəşad Qəmərsəhoğlu

Ünvan: Bakı, Fətəli Xan Xoyski 10,  
Tofiq Bəhramov adına  
Respublika Stadionu  
Telefon: 012 511 15 32

e-mail: sportsmagazine@mail.ru  
www.sportsman.az

Jurnal Azərbaycan Respublikasının  
Ədliyyə Nazirliyində qeydiyyatdan  
keçmişdir. №1164

Müəlliflərlə redaksiyanın mövqeyi  
uyğun gəlməyə bilər.  
Reklamlarda gedən mətnlərə görə  
jurnal məsuliyyət daşımır.

Jurnal Azərbaycanda "Time Print"  
mətbəəsində çap edilib.

**Üz səhifədə:**

**Avro-2020-nin - qalibi  
İtaliya yığma  
komandası**

# 5-Cİ YARIŞ, 5-Cİ FƏRQLİ QALIB

## 5<sup>TH</sup> RACE, 5<sup>TH</sup> DIFFERENT WINNER



*Serxio Peres asfalt cəngavərlərinin evində Red Bull Racing komandası ilə ilk qələbəsini qazandı.*

*Sergio Pérez gains his first victory with Red Bull Racing at the home of the Track Knights.*







Bu il Formula 1 Azərbaycan Qran Prisi Bakıya hələ çox müddət yaddaşlarda qalacaq yarışla geri döndü. Çəkişmələrlə yaddaşlara həkk olunan gərgin yarışın qalibi Red Bull Racing komandasının pilotu Serxio Peres oldu. Bununla da, Bakı Şəhər Halqasında keçirilən 5-ci yarışın beşinci fərqli qalibi meydana çıxdı. Dünyaca məşhur meksikalı pilot finiş xəttini Aston Martin komandasından Sebastian Fettel və AlphaTauri pilotu Pyer Qaslidən öncə keçərək hər zaman gözlənilməzi reallığa çevirən Bakı yarışında podiumun zirvəsində yer almağı bacardı.

Sıralanma turunda poul pozisiyasını qazanmış Scuderia Ferrari komandasının pilotu Şarl Lekler yaxşı başlanğıc etdi və asfalt cəngavərlərinin evində 2 ildən sonra ilk dəfə olaraq yarışa lider kimi başladı. Lakin çox keçmədi ki, Mercedes komandasının pilotu Luis Hemilton yarışda irəli çıxdı. Daha sonra onu ardıcılıqla çempionatdakı rəqibi Maks Ferstappen ilə onun komanda yoldaşı Serxio Peres ötüb keçdilər. Belə ki, Red Bull komandasının pilotları yeddi qat dünya çempionundan

This year, the Formula 1 Azerbaijan Grand Prix was back to Baku with a race that will long be remembered. Sergio Pérez, the pilot of the Red Bull Racing team, finished first in the intense race which will be engraved in memories for its driverchallenges. Thus, Baku City Circuit witnessed a fifth different winner. The world-renowned Mexican pilot crossed the finish line ahead of Aston Martin's Sebastian Vettel and AlphaTauri's Pierre Gasly and took the top of the podium in the Baku race, which has always been an unexpected reality.

Scuderia Ferrari driver Charles Leclerc, who won the pole position in the qualifying round, got off to a good start and started the race as a leader for the first time in two years at the home of the track knights. However, it was not long before Mercedes pilot Lewis Hamilton took the lead. Then he was left behind by his rival Max Verstappen and his teammate Sergio Pérez consecutively. The pilots of the Red Bull team



öncə pit-stop etmişdilər.

Red Bull sürücülərinin Mercedes pilotu Hemiltonun önündə yarışa davam etməsi ilə yanaşı digər maraqlı məqamlardan biri Aston Martin komandasının pilotu, 4 qat dünya çempionu Sebastian Fettelini yarışa 11-ci yerdə başlayıb ön sıralara yüksələrək yarışını ilk üçlünün dərhal arxasında, 3-cü yerdə bitirməsi idi.

Onun komanda yoldaşı Lans Stroll Bakı trekinin məşhur sürətlənmə düzliyündə bolidinin təkərlərinin partlaması nəticəsində qəzaya uğradı. Özü xəsarət almısa da, baryerlərə çırpılarak yarışını tərk etməyə məcbur oldu və yarış qısa müddətliyinə dayandırıldı.

Yarışa yenidən start verildikdən sonra Red Bull pilotları Hemiltondan öndə qalıb yarışa liderlik edirdilər ki, gözənilməz şəkildə Ferstappenin bolidinin arxa sol təkəri Strollun qəzaya uğradığı düzlükdə sıradan çıxdı və nəticədə hollandiyalı pilot yarışını tərk etməli oldu. Xoşbəxtlikdən xəsarət almısa da bu, onun dünya çempionu titulu uğrunda apardığı mübarizəyə təsirsiz ötürməyəcək və bu qəza gənc Formula 1 ulduzunun yaddaşında uzun müddət qalacaq.

Ferstappenin qəzası nəticəsində qaldırılmış qırmızı bayraqdan sonra yarışa yenidən start verildi. Geriyə gərgin iki dövrə qalmış elə bir təəssürat yarandı ki, Hemilton birinci dövrəni tamamlamağa az qalmış Peresi keçməyə müvəffəq olacaq. Lakin trekdə qalmış yegane

had made a pit stop ahead of the seven-time world champion.

Along with the Red Bull drivers continuing to race in front of Mercedes driver Hamilton, another highlight was Aston Martin driver and four-time world champion Sebastian Vettel, who started the race in 11th place and moved up to the front, finishing third behind the top three. His teammate Lance Stroll crashed on the famous high-speed pit straight of the Baku track as a result of a tire blowout. Luckily, he was not injured, yet he had to leave the race after hitting the barriers, and the race was suspended for a short time.

After the race resumed, the Red Bull drivers were ahead of Hamilton when the rear left wheel of Verstappen's car went out-of-order on the crash site, causing the Dutch pilot to leave the race. Thankfully, he was not injured, and his fight for the title of world champion will not go unnoticed, and this accident will probably remain in the memory of the young Formula 1 star for a long time. The race restarted after a red flag was raised because of Verstappen's accident.

With two tense laps left, it seemed that Hamilton would be able to overtake Pérez who was about to complete the first lap. However, the only Red Bull driver left on the track was able to complete the last two





Red Bull pilotu son iki dövrəni Hemiltonun səhvindən sonra ikinci yere çıxıb Fettelədən öncə başa vura bildi. Şarl Lekleri ustalıqla keçib Pyer Qasli isə üçüncü yerdə qərarlaşdı.

İki ildən sonra Formula 1-in Bakıya qayıdışını qeyd etməyə layiq bir yarış idi!

laps before Vettel, who finished second after Hamilton's mistake. Pierre Gasly, who masterfully overtook Charles Leclerc, finished third.

It was a race worthy of celebrating the return of Formula 1 to Baku two years later!





# DƏNİZ

## BALIQ EVİ

- ✓ Banket zalları
- ✓ Kiçik taxta evlər
- ✓ Ad günləri
- ✓ Nişan şənlikləri
- ✓ Canlı musiqi
- ✓ Foto-video xidmətləri
- ✓ Yüksək keyfiyyət
- ✓ Professional xidmət



 [deniz\\_baliq\\_evi](https://www.instagram.com/deniz_baliq_evi)



Ünvan: Bakı, Bibi-Heybət

+99455 610 66 68

+99477 610 66 68



# 53 İL SONRA YENƏ İTALİYA!

## BOL QOLLU AVROPA ÇEMPİONATI



*2018-ci ildə mundialdan kənar qalmış komandanın növbəti Avropa çempionatının qalibi olacağı kimin ağına gələ bilərdi? İtaliya millisinin həmin ilin oktyabrında başlayan 34 oyunluq məğlubiyyətsiz seriyası qitə çempionluğu ilə zirvəyə çatdı. Bizim Anatoli Banişevskinin də çıxış etdiyi Avro-1968-də ilk dəfə Avropanın ən güclüsü olan italyanlar yalnız 53 il sonra həmin uğuru təkrarlaya bildilər.*





İtalyanlara məxsus ənənəvi müdafiə futbolundan uzaq, hücumameylli və döyüşkən komanda formalaşdıran Roberto Mancini bu uğurun əsas memarıdır. 56 yaşlı mütəxəssis İtaliyadan kənarda ilk böyük titulu - 2012-ci ildə "Manchester City" ilə İngiltərə çempionluğunu qazananda məşqçi kimi özünü sübut etmişdi. Düzdür, sonra bir mövsüm çalışdığı Türkiyə və Rusiyada ümidləri doğrultmasa da - "Galatasaray"-la 2013/14 mövsümündə milli çempionatda 2-ci, "Zenit"lə isə 2017/18 mövsümündə 5-ci olmuşdu – indi "Squadra Azzurra" ilə karyerasının zirvəsini yaşayır.

İtalyanın çempion olduğu DÇ-



2006-da turnirin "Gümüş top" müdafiəçi Fabio Cannavaro qazanmışdısa (o vaxt "Qızıl top" fransalı Zinedine Zidaneye qismət olmuşdu), indi də qapıçı Gianluigi Donnarumma Avro-2020-nin ən yaxşı futbolçusu seçildi. Yəni hücum futbolundan danışsaq da, yenə İtaliyada arxa xətt oyunçuları diqqət çəkir.

Ümumiyyətlə, indiki heyətdə Paolo Maldini və Roberto Baggio səviyyəsində ulduz olmasa da, müdafiədə kapitan Giorgio Chiellini və Leonardo Bonucci, həmçinin ulduzu parlayan Leonardo Spinazzola, yarımmüdafiədə orta xəttin dirəyi olan Jorginho və Marco Verratti, hücumda isə texnikalı oyunçuları ilə diqqət








çəkən Lorenzo Insigne və Federico Chiesa'nın adlarını xüsusilə vurğulamaq lazımdır.

İtaliyanın bu məğlubedilməzliyi nə vaxta kimi davam edəcək? Tarixə nəzər salsaq, yalnız Qərbi Almaniya (1974) və İspaniya komandaları (2010) Avropanın ən güclüsü olduğundan sonra dünya çempionluğunu da


qazanıblar. İtaliyanın bu nailiyyəti təkrarlamaq biləcəyi Qətər-2022-də bəlli olacaq ki, mundialın da startına nə az, nə çox, cəmi 496 gün qalıb.

Çempion barədə danışdıq, ümumilikdə Avro-2020-yə gəlincə, 51 oyunda 142 qolun vurulduğu yarı 2,78-ə bərabər orta məhsuldarlıqla diqqət çəkir. Bu, dördədən çox ko-

mandanın mübarizə aparmağa başladığı Avro-1980-dən indiyədək ən məhsuldar Avropa çempionatıdır. Dünya çempionatlarına da baxsaq, bundan yaxşı məhsuldarlıq sonuncu dəfə 1982 mundialında (2,81 qol) qeydə alınıb. Bir sözlə, maraqlı bir Avropa çempionatı izlədiyimizi futbolun bəzəyi olan qolla bağlı rəqəm-







l rl  s but ed  bil rik.

N vb ti Avropa  empionatı is  2024-c  ild  Almaniyada t şkil edil c k, ondan sonrakı Avro-2028-i ke irm y  d  T rkiy  iddialıdır.

B ş qarşıda bizi hansı yenilikl r

g zl yir? Avropa  empionatında i tirak i komandaların sayının 24-d n 32-y  kimi artırılması da g nd m  g lib v  UEFA-nın artıq bu m s l ni n z rd n ke irdiyi bildirilir. Bu yenilik b y k turnirl r g rm y n Az rbay-

can kimi komandaların da Avropa  empionatına v siq  qazanmasına  ans yaradacaq. Xeyirliyi dey k...

**Rasim M vs mzad **







## Danimarka millisinin Bakıda ilk oyunu

Avro-2020-nin oyunlarından 4-ü Bakıda təşkil edilib. Bakı Olimpiya stadionunda qrup mərhələsinin Uels – İsveçrə (1:1), Türkiyə - Uels (0:2) və İsveçrə - Türkiyə (3:1), həmçinin 1/4 finalın Çexiya – Danimarka (1:2) qarşılaşmaları keçirilib.

Yeri gəlmişkən, Bakıda ilk dəfə çıxış edən Danimarkanın əsas millisi

indiyədək Azərbaycan komandası ilə qarşılaşmasa da, klubu "Kopenhagen" iki dəfə avrokuboklarda "Qarabağ"a rəqib olub.

1998/99 mövsümündə Kuboklar kubokunda danimarkalılara aşkar məğlub olan (0:6, 0:4) "Qarabağ" 2017/18 mövsümündə rəqib meydanında vurduğu qol (1:0, 1:2) sayəsində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.

Azərbaycan və Danimarkanın futbol əlaqələrinin tarixi isə 1959-cu

ildən başlayır. O vaxt "Neftçi" Bakıda Kopenhagenin ən yaxşı komandalarının futbolçularından təşkil olunan və ancaq beynəlxalq yoldaşlıq görüşləri üçün formalaşan "Alliancen"ə 2:1 hesabı ilə qalib gəlmişdi.

Məşhur hakimlərimizdən Tofiq Bəhramov da dünya çempionatının seçmə mərhələsi çərçivəsində 1972-ci ildə Danimarka – Şotlandiya (1:4), Eldar Əzimzadə isə 1977-ci ildə Danimarka – Portuqaliya (2:4) qarşılaşmalarını idarə ediblər.



## Danimarkalılardan həmyerlimizə özəl dəvət

Tənnis jurnalist, yazıları mütəmadi ölkə xaricində nəşr olunan Rasim Mövsümszadə Bakıda Avro-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçirilən Çexiya – Danimarka qarşılaşmasını stadionda danimarkalılarla birlikdə izləyib.

Fanat.Az xəbər verir ki, Danimarka Futbol Assosiasiyası (Dansk Boldspil-Union) "Qızıl top" mükafatının azərbaycanlı təmsilçisini xüsusi olaraq ovuna dəvət edib.

## Yenə Tofiq Bəhramov xatırlandı

Avro-2020-nin 1/8 final mərhələsi İngiltərə - Almaniya qarşılaşması ilə diqqət çəkdi. 2:0 hesabı ilə qalib gələn ingilislər yollarına davam edərək finala kimi irəlilədilər.

Hər dəfə İngiltərə və Almaniya komandaları qarşılaşanda 1966-cı il və məşhur həmyerlimiz Tofiq Bəhramov xatırlanır...

1966-cı il dünya çempionatının İngiltərə - Al-



maniya FR finalında (4:2) ingilislərin vurduğu məşhur üçüncü qol o zamandan bəri futbolda ən böyük mübahisələrə səbəb olsa da, "Sky Sports"un "Monday Night Football" verilişinin komandası 2016-cı ildə "Opta"dan alınan statistik məlumatlar, üstəlik "Sky Pad" toxunma ekranı və "EA Sports"un virtual reallığı sayəsində yan xətt hakimi, azərbaycanlı Tofiq Bəhramovun doğru qərarı verdiyini, topun qapı xəttini keçdiyini sübut edə biliblər.

Bundan əvvəl 1998-ci ildə İsrailin "Orad" şirkəti "Virtual Replay" proqramı sayəsində topun qapı xəttini keçdiyini təsdiqləmişdi.



### Cristiano Ronaldo'nun klubda kapitan olduğu oyunlar

122 dəfə Portuqaliya millisinin kapitanı kimi meydana çıxan Cristiano Ronaldo bu göstəricidə rekordçu olsa da, klub karyerasında cəmi 7 matçda qolunda kapitan sarğısını daşıyıb - hamısı da "Real"da.

#### La Liga

06.01.2013 Real Madrid - Real Sociedad 4:3 (2 qol)

### AVRO 2020 iştirakçıları arasında ən çox oyunda kapitan olan futbolçular

Cristiano Ronaldo (Portuqaliya) - 122 oyun (2007-ci ildən)  
 Hugo Lloris (Fransa) – 105 (2010)  
 Goran Pandev (Ş. Makedoniya) – 66 (2005)  
 Robert Lewandowski (Polşa) – 61 (2013)  
 Marek Hamšík (Slovakiya) – 54 (2009)  
 Simon Kjær (Danimarka) – 51 (2016)  
 Eden Hazard (Belçika) – 47 (2015)  
 Luka Modrić (Xorvatiya) – 46 (2015)  
 Manuel Neuer (Almaniya) – 46 (2014)  
 Harry Kane (İngiltərə) – 39 (2017)

08.05.2013 Real Madrid - Málaga CF 6:2 (1 qol, 2 ötürmə)  
 24.02.2018 Real Madrid - Alavés 4:0 (2 qol)

#### Copa del Rey

30.01.2013 Real Madrid - Barcelona 1:1

#### UEFA Champions League

09.12.2014 Real Madrid - Ludogorets 4:0 (1 qol, 1 ötürmə)  
 30.09.2015 Malmö FF – Real Madrid 0:2 (2 qol)  
 02.11.2016 Legia Warszawa – Real Madrid 3:3 (1 ötürmə)



### Cristiano Ronaldo'nun millidə iki və daha çox top fərqlə məğlubiyyətləri

Qrup mərhələsində almanlara 2:4 hesabı ilə uduzan Portuqaliya millisi kapitanı Cristiano Ronaldo ilə 2003-cü ildən indiyədək 179 oyundan cəmi 8-də iki və daha çox top fərqlə məğlub olub.

Maraqlıdır ki, bu səkkiz oyundan 3-ü də məhz Almaniya komandası ilə qarşılaşmalara təsadüf edir.

08.07.2006 Almaniya – PORTUQALİYA 3:1 (DÇ-2006)  
 01.09.2006 Danimarka – PORTUQALİYA 4:2 (yoldaşlıq)  
 06.02.2008 İtaliya – PORTUQALİYA 3:1 (yoldaşlıq)  
 19.11.2008 Braziliya – PORTUQALİYA 6:2 (yoldaşlıq)  
 02.06.2012 PORTUQALİYA – Türkiyə 1:3 (yoldaşlıq)  
 16.06.2014 Almaniya – PORTUQALİYA 4:0 (DÇ-2014)  
 26.03.2018 Niderland – PORTUQALİYA 3:0 (yoldaşlıq)  
 19.06.2021 PORTUQALİYA – Almaniya 2:4 (AÇ-2020)



## Mütəmadi olaraq dünya və Avropa çempionatlarının final mərhələsində çıxış edən komandalar

Almaniya – 1970-ci ildən  
İspaniya – 1994  
Fransa - 1996  
Portuqaliya - 2000

İngiltərə - 2010  
Xorvatiya - 2012  
Rusiya - 2012  
Belçika – 2014  
İsveçrə - 2014  
İsveç – 2016  
Polşa - 2016  
Danimarka – 2018

## Avropa çempionatı açılış oyunlarında çıxış etmiş komandalar

Fransa – 4 dəfə (1960, 1984, 1992, 2016)  
Qərbi Almaniya – 4 dəfə (1972, 1976, 1980, 1988)  
İtaliya – 3 dəfə (1968, 1988, 2020)  
Yuqoslaviya – 2 dəfə (1960, 1976)  
Belçika – 2 dəfə (1972, 2000)  
Çexoslovakiya – 2 dəfə (1976, 1980)  
İsveç – 2 dəfə (1992, 2000)  
İsveçrə - 2 dəfə (1996, 2008)

Yunanistan – 2 dəfə (2004, 2012)  
İspaniya – 1 dəfə (1964)  
Macarıstan – 1 dəfə (1964)  
SSRİ – 1 dəfə (1968)  
Niderland – 1 dəfə (1976)  
Danimarka – 1 dəfə (1984)  
İngiltərə - 1 dəfə (1996)  
Portuqaliya – 1 dəfə (2004)  
Çexiya – 1 dəfə (2008)  
Polşa – 1 dəfə (2012)  
Rumıniya – (2016)  
Türkiyə - 1 dəfə (2020)

## Avropa çempionatlarında AZƏRBAYCAN imzası SSRİ yığması

1960 – 1-ci yer / 11 futbolçu (Rusiya – 8, Gürcüstan – 2, Ukrayna - 1)  
1964 – 2-ci yer / 12 futbolçu (Rusiya - 12)  
1968 – 4-cü yer / 11 futbolçu (Rusiya – 8, AZƏRBAY-

CAN – 1, Belarus – 1, Ukrayna – 1)  
1972 – 2-ci yer / 14 futbolçu (Ukrayna – 6, Rusiya – 4, Gürcüstan – 3, AZƏRBAYCAN – 1)  
1976, 1980, 1984 – iştirak etməyib  
1988 – 2-ci yer / 17 futbolçu (Ukrayna – 11, Rusiya – 3, Belarus – 2, Gürcüstan - 1)





23 İYUL - 08 AVQUST 2021



## TOKİO 2020 OLİMPİADASINDA 44 İDMANÇIMIZ YARIŞACAQ



**Azərbaycanı Tokio-2020-də təmsil edəcək idmançıların sayı açıqlanıb. Komandamız XXXII Yay Olimpiya Oyunlarında 13 idman növü üzrə 28-si kişi və 16-sı qadın olmaqla 44 idmançı ilə təmsil olunacaq.**

Komandamız Olimpiadanın güləş (sərbəst güləş - 3, yunan-Roma güləşi - 2, qadın güləşi - 2), cüdo (9), boks (5), karate (3), gimnastika (3), Azərbaycanın gimnastika üzrə qrup hərəkətləri komandası

(qrup-çoxnövcülük (5), taekvondo (2), atletika (2), üzgüçülük (2), atıcılıq (2), triatlon (1), qılıncoynatma (1), badminton (1), şose velosipedi (1) idman növlərində mübarizə aparacaq.

Yeri gəlmişkən, Milli Olimpiya Komitəsi (MOK) Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdar funksiyasını kişi və qadın idmançıların birgə yerinə yetirəcəyinə dair xəbərləri şərh edib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bunun məcburi tələb olmadığını bildirib: "Bu gün

dəqiq olan budur ki, Azərbaycanın bayraqdarı Rüstəm Orucovdur. Açıılış mərasimində bayrağı kişi və qadın idmançıların birgə daşması məcburi tələb deyil. Hər hansı dəyişiklik olsa, idmansevərlər bilgiləndiriləcək".

**Tokio 2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının mərasimlər cədvəlində dəyişikliklər aparılıb**

Koronavirus pandemiyasına görə Tokio 2020 Yay Olimpiya







ya və Paralimpiya Oyunlarının təşkilatçıları tərəfindən yarışların mərasimlər cədvəlində dəyişikliklər aparılıb.

Olimpiadanın açılış mərasimi iyulun 23-də saat 20:00-dan, əvvəl nəzərdə tutulduğu kimi, saat 23:00-a qədər deyil, 23:30-a kimi davam edəcək. Bildirilir ki, mərasimin vaxtının uzadılması parad zamanı idmançılar arasında sosial məsafənin gözlənilməsi ilə əlaqədardır.

Avqustun 8-də Olimpiadanın bağlanış mərasimi isə əksinə, 30 dəqiqə qısaldılıb. Yeni bu mərasim saat 20:00-dan 22:30-a kimi davam edəcək. Belə ki, təşkilatçılar koronavirus pandemiyasına görə, Atletlər kəndində qalacaq idmançıların sayının azalacağını nəzərdə tuturlar.



Bununla yanaşı, Paralimpiya Oyunlarının açılış mərasiminin əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 20:00-dan 23:00-a kimi davam edəcəyi bildirilir.

Bu yarışların bağlanış məra-

mi də idmançıların sayının azalacağı gözlənilmədiyindən 30 dəqiqə qısaldılaraq saat 22:30-a kimi davam edəcək.

### Atletlər kəndi açılıb

Tokioda Olimpiya Oyunları ərəfəsində - iyulun 7-də Yaponiya paytaxtının Harumi rayonunda Atletlər kəndi rəsmi nümayəndələr və idmançılar üçün açılıb.

Təqribən 44 hektar ərazini əhatə edən Atletlər kəndi gələn həftə - yarışların rəsmi açılışına 10 gün qalmış idmançıları qəbul etməyə başlayacaq və avqustun 8-ə kimi fəaliyyət göstərəcək.

Paralimpiya Oyunları üçün isə Atletlər kəndi avqustun 17-də açılacaq və sentyabrın 8-ə kimi fəaliyyət göstərəcək. Yarışlar zamanı burada





təqribən 18 min idmançının və rəsmi nümayəndənin qalacağı gözlənilir.

Tokio körfəzinin sahilində yerləşən Atletlər kəndi rahatlığı və gözəl mənzərəsi ilə diqqəti cəlb edir. Belə ki, Atletlər kəndi üç tərəfdən körfəz suları ilə əhatə olunub və burada yerləşən binaların eyvanlarından dənizə gözəl mənzərə açılır. Kəndin mərkəzində yerləşən nəqliyyat mərkəzi idmançıların yarış yerlərinə və geriyyə hərəkətinə dəstək verəcək.

Koronavirus pandemiyası ilə əlaqədar Oyunlar ərəfəsində idmançıların təhlükəsizliyini təmin etmək məqsədilə onlardan Atletlər kəndində maksimum az qalmaları xahiş olunacaq. Olimpiyaçılar üçün bu müddət 5 gün, paralimpiyaçılar üçün isə yeddi gün təşkil edəcək. Həmçinin onlar yarışlarda iştirakları başa çatdıqdan sonra iki gün ərzində kəndi tərk etməlidirlər.

### Paralimpiyaçılarımızın qazandıqları lisenziyaların sayı 34-ə çatıb

Paralimpiyaçılarımızın Tokio 2020-yə qazandıqları lisenziyaların sayı 34-ə çatıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika üzrə milli komandasının üzvləri Lamiyə Vəliyeva və Yuliya Yanovskaya reyting xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək XVI Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.

Bu günədək AMPK-nın idmançıları Tokio 2020-yə 34 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 10-u atletika, 4-ü parataekvondo, 4-ü pauerlifting, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Qeyd edək ki, Rio 2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan millisi 22 lisenziya qazanmışdı.

### Azərbaycanı Tokio 2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançılar

Anna Skidan (Atletika - çəkiatma)

Maksim Şemberev (Üzgüçülük - 400 m qarışıq)

Mariya Stadnik (Qadın güləşi - 50 kq)

Şərif Şərifov (Sərbəst güləş - 97 kq)

Zöhrə Ağamirova (Bədii gimnastika - çoxnövçülük)

Yelizaveta Luzan (Bədii gimnastika - qrup çoxnövçülük)

Darya Sorokina (Bədii gimnastika - qrup çoxnövçülük)

Məryəm Səfərova (Bədii gimnastika - qrup çoxnövçülük)

Ləman Əlimuradova (Bədii gimnastika - qrup çoxnövçülük)

Zeynəb Hümətova (Bədii gimnastika - qrup çoxnövçülük)

Marina Nekrasova (İdman gimnastikası - qadınlar çoxnövçülük)

İvan Tixonov (İdman gimnastikası - kişilər çoxnövçülük)

Ruslan Lunyov (Güllə atıcılığı - 25/50 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)

Elçin Əsədov (Velosiped idmanı - şosse)

Milad Beigi (Taekvondo - 80 kq)

Nazim Babayev (Atletika - üç təkənla tullanma)

Tayfur Əliyev (Boks - 57 kq)

Hacı Əliyev (Sərbəst güləş - 65 kq)

Hacımurad Hacıyev (Sərbəst güləş - 74 kq)

İslam Abbasov (Yunan-Roma güləşi - 87 kq)

Anna Başta (Qılıncoynatma - sablya)

Elis Manolova (Qadın güləşi - 68 kq)

Rafiq Hüseynov (Yunan-Roma güləşi - 77 kq)

Fəridə Əzizova (Taekvondo - 67 kq)

Rafael Ağayev (Karate - 75 kq)

İrina Zaretskaya (Karate - +61 kq)

Eydi Reski Dviçahyo (Badminton)

Kəramət Hüseynov (Cüdo - 60 kq)

Orxan Səfərov (Cüdo - 66 kq)

Rüstəm Orucov (Cüdo - 73 kq)

Murad Fətəyev (Cüdo - 81 kq)

Məmmədali Mehdiyev (Cüdo - 90 kq)

Zelim Kotsoyev (Cüdo - 100 kq)

Uşangi Kokauri (Cüdo - +100 kq)

Aişə Qurbanlı (Cüdo - 48 kq)

İrina Kindzerskaya (Cüdo - +78 kq)

Rostislav Pevtsov (Triatlon)

Cavid Çələbiyev (Boks - 63 kq)

Lorenzo Sotomayor (Boks - 69 kq)

Loren Alfonso Dominges (Boks - 81 kq)

Məhəmməd Abdullayev (Boks - +91 kq)

Firdovsi Fərzəliyev (Karate - 67 kq)

Emin Cəfərov (Stend atıcılığı)

Məryəm Şeyxəlizadəxanqah (üzgüçülük)

Qeyd edək ki, Tokio 2020-yə lisenziya qazanan atletimiz Aleksis Kopello zədələnib əməliyyat olunduğu üçün olimpiadada iştirak edə bilməyəcək.



ANNA  
SKİDAN



MAKSİM  
ŞEMBEREV



MARİYA  
STADNİK



ŞƏRİF  
ŞƏRİFOV



ZÖHRƏ  
AĞAMIROVA



YELİZAVETA  
LUZAN



DARYA  
SOROKINA



MƏRYƏM  
SƏFƏROVA



LƏMAN  
ƏLİMURADOVA



ZEYNƏB  
HÜMMƏTOVA



MARİNA  
NEKRASOVA



İVAN  
TIXONOV



RUSLAN  
LUNYOV



ELCİN  
ƏŞƏDOV



MİLAD  
BEİĞİ



NAZİM  
BABAYEV



TAYFUR  
ƏLİYEV



HACI  
ƏLİYEV



HACIMURAD  
HACIYEV



İSLAM  
ABBASOV




ANNA  
BAŞA



ELİS  
MANOLOVA



RAFİQ  
HÜSEYNOV



FƏRİDƏ  
ƏZİZOVA





**RAFAEL  
AGAYEV**



**İRİNA  
ZARETSKAYA**



**EYDİ RESKİ  
DVIÇAHYO**



**KƏRAMƏT  
HÜSEYNOV**



**ORXAN  
SƏFƏROV**



**RÜSTƏM  
ORUCOV**



**MURAD  
FƏTİYEV**



**MƏMMƏDƏLİ  
MEHDİYEV**



**ZELİM  
KOTSOYEV**



**UŞANGI  
KOKAÜRÜ**



**AİŞƏ  
QURBANLI**



**İRİNA  
KİNDZERSKAYA**



**ROSTİSLAV  
PEVTSOV**



**CAVİD  
ÇƏLƏBİYEV**



**LORENZO  
SOTOMAYOR**



**LOREN ALFONSO  
DOMINGES**



**MƏHƏMMƏD  
ABDULLAYEV**



**FİRDOVSI  
FƏRZƏLİYEV**



**EMİN  
CƏFƏROV**



**MƏRYƏM  
ŞEYXƏLİZADƏXANQAH**





- Cavid müəllim, təşkilat barəsində oxucularımıza məlumat verərdiniz.

- Mərkəzi ofisi Türkiyədə yerləşən Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyası qısa zaman ərzində böyük nüfuz qazanıb. Qurum bu sahədə bir sıra layihələrin həyata keçməsinə əsas vasitəçi olub. Mənim federasiyanın prezidenti Qaya Müzəffər İlicakla və İcraiyyə Komitəsinin üzvləri ilə sıx əlaqələrim olub. Görüşlərimiz zamanı qurumun fəaliyyəti ilə yaxından tanış olmuşdum. Belə görüşlərin birində təşkilatın prezidenti Qaya Müzəffər İlicakın və İcraiyyə Komitəsi üzvlərinin yekdil rəyinə əsasən Azərbaycan nümayəndəliyinin yeni rəhbəri seçildim. Fürsətdən

CAVİD ALLAHVERDİYEV:

## “SAĞLAM HƏYAT TƏRZİNİ TƏBLİĞ EDİRİK”

*Sağlam cəmiyyətdə hər zaman istənilən uğura, istənilən nailiyyətə sahib çıxmaq mümkündür. Bu gün sağlam cəmiyyətin kökündə uşaq və yeniyetmələrin fiziki və mənəvi tərbiyəsi durur. Bu yaş həddində olan insanlar gələcək nəslin davamçılarıdır. Biz valideynlər çalışmalıyıq ki, övladlarımız sağlam həyat tərzində formalaşsınlar. Onların pis vərdislərdən uzaq olmaları üçün hər zaman ayıq-sayıq olmalıyıq. İdman və bədən tərbiyəsi bu cür halların baş verməməsi üçün ən yaxşı vasitədir. Bu sahədə fəaliyyət göstərən təşkilat və qurumlar da öz işini bu istiqamətdə qurublar.*

Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyası 2011-ci ildə Türkiyədə yaradılıb. Baş ofisi qardaş ölkədə yerləşən bu təşkilatın onlarla nümayəndəliyi dünyanın ən inkişaf etmiş ölkələrində fəaliyyət göstərir. Azərbaycanda bu nümayəndəlik 2017-ci ildə təsis edilib. Bu yaxınlarda isə Res-

publika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin tədris işləri üzrə direktor müavini Cavid Allahverdiyev, təşkilatın Azərbaycan nümayəndəliyinə yeni rəhbər seçilib. Nümayəndəliyin fəaliyyəti ilə bağlı məlumat almaq üçün Cavid Allahverdiyevlə görüşdük. Müsahibimiz bizi maraqlandıran sualları cavablandırdı.

istifadə edib bu etimada görə, federasiya rəhbərliyinə öz dərin münnətdarlığımı bildirirəm. Ölkəmizdə də bu təyinat müsbət qarşılandı. Qısa müddət ərzində Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılova, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurovla və Milli Olimpiya Komitəsinin məsləhətçisi, “Olimpiya dünyası” qəzetinin baş re-





doktoru, əməkdar jurnalist Murad Fərzəliyevlə görüşüb, dəyərli məsləhətlərini və xeyir-dualarını aldım.

**- Fəaliyyətinizi hansı istiqamətdə qurmağı planlaşdırırsınız?**

- Narkotiklə mübarizədə tək yol idmandır. Bu bizim əsas devimizdir. Bu təşkilat hər şeydən əvvəl sağlam həyat tərzini təbliğ etməyi düşünür. Zərərli vərdişlərdən uzaq olan cəmiyyət hər zaman sağlam şəkildə formalaşacaq. Çox təəssüf ki, narkotikə meyli edən insanların sayı xeyli artmaqdadır. Artıq yaş həddində də dəyişiklik var.

Mənim 40-dan yuxarı yaşım var. Bizim dövrümüzə narkotikdən yaşlı insanların istifadəsi olduğu eşidirdik. Lakin müasir dövrümüzə məktəblilərin və tələbələrin narkotik istifadəsi olduğu xəbərləri bizi çox məyus edir. Təəssüf ki, narkotik indi çox əlçatan olub. Buna görə də narkotik istifadəçilərinin sayında artım hiss olunur. Biz güc strukturlarının işinə müdaxilə edə bilmərik. Sadəcə bir qurum kimi biz də öz növbəmizdə həmin yaş qrupunda olan insanlar

arasında maarifləndirmə işi aparmağı düşünürük.

Uzun müddət idman sahəsində bir sıra işlərin icrasında öz qüvvə və bacarığımı nümayiş etdirmişəm. İndi isə bu qurumda daha sıx işləmək istəyirəm. Biz Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi ilə birlikdə səmərəli fəaliyyət göstərüb, uğura imza ata bilirik.

**- Uzun illər idman sahəsində fəaliyyət göstərmisiniz. Əldə etdiyiniz təcrübələr yaqın ki, yeni işinizdə sizə kömək olacaq.**

- Qeyd olunduğu kimi, mən Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin tədris işləri üzrə direktor müaviniyəm. Biz Azərbaycan Velosiped İdmanı Federasiyası ilə orta məktəblərdə böyük layihələr həyata keçirmişik. Öz növbəmizdə çalışırıq ki, peşəkar idmandan əlavə sağlam həyat tərzini təbliğ edək. Hesab edirik ki, həmin qurumlar bizə bu işdə yaxından dəstək olacaq. Bakı şəhər Təhsil İdarəsinin dəstəyi ilə



biz bu yarışları orta məktəb şagirdləri arasında keçirmişik. Təəssüf ki, pandemiya hər bir sahədə olduğu kimi bizim işlərimizdə də təsirsiz ötürmədi. Hazırda məktəblərin yay tətildə olmasına

görə biz belə tədbirləri yeni dərəcəyə gətirib çıxarmayı planlaşdırırıq. Biz Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birlikdə eləcə də digər qurumlarla indidən əlaqə saxlayırıq ki, həmin ərəfədə layihələrimizə start verə bilək.

**- Uşaq və yeniyetmələrin fiziki və mənəvi sağlamlığı əsas şərtidir. Mühit amili və diqqət xüsusi əhəmiyyət kəsb edir. Bu bərdə sizin də fikirlərinizi bilmək maraqlı olardı.**

- Yeniyetməlik dövrü elə bir mərhələdir ki, həmin vaxt uşaq çox həssas olur. O, düşdüüyü mühitdə formalaşır. Bu baxımdan valideynlər də çox diqqətli olmalıdırlar. Ən azından bilməlidirlər ki, övladları evdən kənarında vaxtını harada və kimin yanında keçirir. Mühit amili əsas rol







bilməz - fikri bizim üçün əsasdır. Lakin valideynlər bütün günü övladını izləyə bilməz. Bizim qurum belə bir qərara gəlib ki, ölkəmizdə tanınan və uğurları ilə dünyanı fəth edən idmançılarımızla məktəbliləri bir araya gətirək. Onlar keçdikləri həyat yolundan danışaraq, uşaqları idmana, sağlam həyat tərzinə yönəltsinlər. Bu əsas şərtidir. Bir idmançımız Olimpiya oyunlarında və böyük yarışlarda uğur qazanırsa, o cəmiyyət üçün örnəyə çevrilir. Hamı onun kimi olmaq istəyir. Əgər o cüdoçu və yaxud karateçidirsə, həmin uşaq idmanın bu növünü seçmək istəyəcək. Onun sinif yoldaşı, məhəllədəki dostları da ona baxıb, idmana həvəslənəcək. Nəticədə böyük bir sağlam yaş həddi formalaşacaq. Hesab edirəm ki, biz qısa zaman ərzində böyük işlərin öhdəsindən layiqincə gələcəyik.

**Anar Əhmədov**

oynayır. Psixologiya insan həyatının ayrılmaz hissəsidir. Əgər uşaqlarda hər hansı bir xoşagəlməz hallar hiss olunarsa, imkan daxilində psixoloqla əlaqə saxlamaq lazımdır.

**- Tanınmış idmançılarla uşaqların görüşünü təşkil etmək fikrinə münasibətinizi bilmək istərdik.**

- Uşaq üçün valideynlərdən yaxşı psixoloq ola





**НОВИНКИ**  
с использованием натурального  
цельного молока и сливок



**НАСТОЯЩИЙ  
ПЛОМБИР  
РУССКИЙ  
ХОЛОД**





**Mahir Emreli indi öz məharətini Polşada nümayiş etdirməli olacaq: onun "Qarabağ"dan "Legia"ya transferi, nəhayət, rəsmiləşdi. Bu ele hadisədir ki, reallaşacağına, bəlkə də, heç kim inanmırdı. Nə jurnalistlər, nə azarkeşlər...**

Məlum məsələdir, azərbaycanlı futbolçular xarici klublarda çıxış etməyə həvəsli deyillər. Bunun da səbəbi sirr deyil: onlar ölkədə digər peşə sahiblərinin əksəriyyətindən çox qazanırlar.

Avrokubokların qrup mərhələlərində fərqlənə bilməyə də, "Qarabağ"ın tarixində ilk dəfə Çempionlar Liqasında çıxış etməsində o vaxt 20 yaşlı olan Mahirin də əməyi vardı. 2017-ci ildə "Kopenhagen" ilə ilk oyunda onun vurduğu qol "Qarabağ"a 1:0 hesablı qələbə qazandırmış, cavab oyununda 1:2 hesabı ilə uduzsalar da, qrup mərhələsinə çıxma bilməmişdilər.

Ondan sonra Mahir avrokubokların seçmə mərhələlərdə "Dundalk" və "APOEL", həmçinin ötən mövsüm "Sileks" və "Sheriff"i məyus edə bilib.

2017/18 mövsümündən başlayaraq Mahir Azərbaycan Premyer Liqasında ya mövsümün bombardiri, ya da ən sərrast oyunçularından biri olur. Bu ilin apreldə o, "Qəbələ"yə 5:0 hesabı ilə qalib gəldikləri oyunda 71-ci dəqiqədə meydana çıxdıqdan sonra oyunun sonunda iki dəqiqə ərzində het-trik etməyi bacarıb.

Bununla belə, Mahir Azərbaycanda son illər, bəlkə də, ən çox tənqid olunan futbolçudur. İstər "Qarabağ", istər Azərbaycan millisi məğlub olur - günahkar Mahir Emrelidir, qol vurmur - yenə onun günahıdır.

Xüsusilə də ötən il UEFA Millətlər Liqası-2020/21 çərçivəsində Lüksemburqla oyunun 25-ci dəqiqəsində qırmızı vərəqə alması və nəticədə Azərbaycan millisinin 1:2 hesabı ilə məğlubiyətindən sonra tənqidlər pik həddə çatmışdı.



## BU TRANSFERİ HEÇ KİM GÖZLƏMİRDİ...

Yeri gəlmişkən, Mahir Emreli ilə bağlı maraqlanan Polşanın Goal.pl saytına həmçinin onun yeniyyətə vaxtlarında "Atlético Madrid" və "RC Lens"ın düşərgəsində də təcrübə keçdiyini, başla oyun, təkətək mübarizələrdən qalib ayrılma bilməsi, qol duyumunun üstün cəhətləri olması, ingiliscə bilməsinin "Legia"ya tez adaptasiya olmasına kömək edə biləcəyini də bildirmişəm.

Ümumiyyətlə, ulduzu parlayandan Mahirin adı bir çox klubla hallanıb. Onların arasında "Beşiktaş" da olub, İspaniyanın "Málaga" və "Extremadura" klubları da. Bu

ilin əvvəlində mətbuatda Avstriya "Sturm Graz"ının da onu transfer etmək istədiyi barədə məlumat vardı.

Amma Mahirin "Qarabağ"dan məhz "Legia"ya keçəcəyinə heç kim inanmırdı. Çünki son 7 mövsümdə mütəmadi olaraq avrokubokların qrup mərhələsində oynamış "Qarabağ" son 4 mövsümdə Avropada qrup mərhələsinə çıxma bilməyən "Legia"dan daha üstün klub sayılır.

Ondan başqa, 2010-cu ildən başlayaraq Azərbaycan və Polşa təmsilçilərinin avrokuboklardakı 5 mübarizəsindən 4-də bizim ko-





mandalar qalib ayrılıb. O cümlədən 2020-ci ildə "Qarabağ" məhz Polşada "Legia"ya 3:0 hesabı ilə qalib gələrək Avropa Liqasının qrupuna düşüb.

Mahir Emrelidən əvvəl də Polşada azərbaycanlı futbolçular çıxış edib. Anar Kələntərov 1997-ci ildə "Czuwaj Przemyśl" komandasının oyunçusu olub. Ruslan Məcidov 2006-cı ildə "Widzew Łódź"un qapısını qoruyub. Saşa Yunisoğlu 2007-2008-ci illərdə "Dyskobolia Grodzisk" və "Polonia Warsaw"ın heyətində yer alıb. Fuad Bayramov isə 2021-ci ildən "KSZO Ostrowiec Świętokrzyski" klubunda oynayır.

Onlardan əvvəlsə Azərbaycan futbolçusu Yuri Kuznetsov hələ sovet dövründə - 1970–1971-ci illərdə "Gwardia Warszawa" komandasını çalışdırıb.

Ümumiyyətlə, "Qarabağ" avrokubokların daimi iştirakçısı olsa da, transfer bazarında satış baxımından fəal iştirakçı deyil. Mahir Emrelidən əvvəl "Qarabağ"dan yalnız Vaqif Cavadovun 2010-cu

ildə "Twente"yə, 2017-ci ildə Reynaldonun Türkiyə "Adanaspor"una, Riçard Almeydanın 2018-ci ildə Qazaxıstan "Astana"sına keçdi Azərbaycanda səs-küyə səbəb olmuşdu.

*Mahir Emreli, nəhayət, tilsimi qırdı, Avropaya üz tutdu. Bəs indi növbə kimindir?*

**Rasim Mövsümzadə**



# 2021-Cİ İLİN “QIZIL TOP”U KİMƏ QİSMƏT OLACAQ?



*“Qızıl top” bir aylıq turnirlərin nəticələrinə görə deyil, bütün təqvim ilinə görə verilir. Bu səbəbdən Fransa millisi ilə Avro-2020-dəki uğursuzluğuna baxmayaraq, son mövsümü sabit keçirən və “Çelsi” ilə Çempionlar Liqasının qalibi olan N'Qolo Kanteni hələ də mükafatın əsas favoriti hesab etmək mümkündür.*

“Çelsi” ilə Çempionlar Liqasını və İtaliya millisi ilə Avropa çempionluğunu qazanan, Avro-2020-də yarımmüdafiədə bir çox oyun komponentlərində hamını qabaqlayan Jorjinyo da “Qızıl top”a əsas namizədlərdən biri olacaq.

Məsələn, Avro-2020 ilə bağlı maraqlı bir statistikanı qeyd edim. Jorjinyo bütün yarış ərzində rəqiblərin ötürdükleri topları hamıdan çox - 25 dəfə





paniya çempionatı və Çempionlar Liqasında uğursuzluq yaşayıb. Eyni sözləri “Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldo ilə bağlı da deyə bilərik - baxmayaraq ki, o, Avropa çempionatlarının rekordçusu, eyni zamanda 5 qolla Avro-2020-nin bombardiri olub.

Robert Levandovskiye gəlincə, bu il beynəlxalq miqyasda titula həsrət qalmasına baxmayaraq, “Bayern”də məhsuldar bir mövsüm keçirib, eyni zamanda Polşa komandasının lideri olaraq Avro-2020-də 3 qol vurub.

Şübhəsiz, futbolçuların sentyabr-oktyabrda aparıcı milli çempi-

onatlar və Çempionlar Liqasında göstərdiyi nəticələr də mükafatın münsiflər heyətinin qərarına təsir edəcək.

Son mövsümlə bərabər bütün karyeralarına nəzər salsaq, italyalı Corco Kyellini, belçikalı Kevin de Brüyne, fransalı Kərim Benzema və almaniyalı İlkay Gündoğan kimi futbolçular da “Qızıl top”a layiqdirlər.

Məncə, fransalı Kilian Mbappe isə Avro-2020-dəki uğursuzluğu səbəbindən 2021-ci ilin “Qızıl top”unu qazanmaq şansını ən çox qaçıran futbolçu oldu.

*Rasim Mövsümzadə*



ələ keçirib, komandasının mübarizəni 1/8 finalda dayandırmasına baxmayaraq, bu göstəricidə ikinci isə Kantedir: 14 dəfə.

Lionel Messi, nəhayət, Argentina millisi ilə Amerika kubokunun qalibi olsa da, “Barselona” ilə İs-



## BANIŞEVSKİ YUNANISTANLA OYUNLARDA 5 QOL VURUB

***Tanınmış azərbaycanlı jurnalist Rasim Mövsümzadə "Olympiacos" – "Neftçi" qarşılaşması ərəfəsində Yunanistanın FOS nəşrinə Azərbaycan çempionu haqqında danışib.***

- Azərbaycan çempionatında "Neftçi" hücum futbolu oynamağa çalışır. Buna komandanı tarixi və ənənələri, nailiyyətləri və çoxsaylı azarkeşləri də məcbur edir. 2021/22 mövsümü avqustun 14-də başlayacaq Azərbaycan Premyer Liqasında mübarizə aparan 8 komandadan altısı 21-ci əsrdə yaradılıb. Yalnız "Neftçi" və "Qarabağ" sovet dövründən qalan klublardır.

Tarixdən söz düşmüşkən, qeyd edim ki, "Neftçi"nin əfsanəsi Anatoli Banişevski SSRİ yığmasının heyətində Yunanıstan millisilə oyun-

larda hamıdan çox – 5 qol vurub. Düzdür, bunlar uzaq 1965-1967-ci illərdə olub.

Hazırkı "Neftçi"nin ən zəif yeri isə qapıçı və müdafiədir. Komanda arxa xətti gücləndirmək üçün fransalı Romain Basque və portuqaliyalı Hugo Bastonu transfer edib. Bundan başqa, "Neftçi" qapıçı, sol müdafiəçisi, cinah oyunçuları və hücumçu transfer etmək istəyir.

Ümumiyyətlə, "Neftçi" əsasən, müqaviləsi bitmiş azad oyunçuları transfer edir, futbolçu satışından da pul qazana bilmir. Məsələn, sol cinah müdafiəçisi Anton Krivotsyuk bu yay azad transfer kimi Polşanın "Wisla Plock" klubuna keçib.

Komandanın əsas ulduzu onun 43 yaşlı baş məşqçisi Samir Abasovdur. O, 11 noyabr 2020-ci ildən "Neftçi"ni çalışdırır. 8 ildir çempion ola bilməyən komandanı, nəhayət,

2020/21 mövsümündə çempion edə bilib.

Onun hər mətbuat konfransı, müsahibəsi Azərbaycan futbolunda olay olur, gündəm olur. "Bizim sol cinah müdafiəçimiz yoxdur, bizsə burada "Olympiacos"u müzakirə edirik" – Tbilisi "Dinamo"su ilə ikinci oyundan sonra o belə demişdi.

\*\*\*

Ötən mövsümün ikinci yarısında "Neftçi"də oynayan məşhur yaponiyalı hücumameylli yarımmüdafiəçi Keisuke Hondanın gedişindən sonra komandanın əsas oyunçusu kimi, ilk növbədə, Namiq Ələsgərovun adını çəkməliyəm. O, 19 qolla ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri olub – bu, 2014/15 mövsümündən başlayaraq Azərbaycanda ən yaxşı göstəricidir. Yoxlama oyunlarını (o



cümlədən "Spartak Moskva"ya qalib gəlirlər – 2:1) da nəzərə almaqla o, ardıcıl 5 oyundur qol vurur. Ümumiyyətlə, Namiq Ələsgərov indiki heyətdə hamıdan əvvəl - 2017-ci ildən "Neftçi"də oynayır. Əslində hücumameylli yarım müdafiəçi olsa da, indi komandanın əsas qol ümididir. O, 2020-ci ildə də Azərbaycanın ən yaxşı futbolçusu sorğusunda 3-cü yeri tutub.

Ondan başqa, komandanın pleymerkeri Emin Mahmudovun da adını çəkmək lazımdır. Onun "Spartak Moskva" və "Boavista" kimi komandalarda oynamaq təcrübəsi var.

Hər ikisi Azərbaycan millisinin oyunçularıdır.

Onlardan başqa, mərkəz yarım müdafiəçisi Mamadou Kané Qvineya millisinin, yeni transfer yarım müdafiəçisi Harramiz isə San Tome və Prinsipi millisinin üzvüdür.

Sadaladıqlarımdan əlavə Sezar Meza Kollini də qeyd edə bilərəm. 2013/14 mövsümündən Azərbaycanda çıxış edən paraqvaylı hücumameylli yarım müdafiəçisi 2018/19-cu illərdə Rumıniyada oynasa da, yenidən Azərbaycana qayıdıb. Ancaq bu futbolçu "Neftçi"yə yeni gəlib və Tbilisi "Dinamo"suna qarşı matçlar göstərdi ki, yeni komandasına hələ uyğunlaşmalıdır.

\*\*\*

Düzdür, yay aylarında Bakıda isti olur, amma Ərəbistan yarımadasındaki kimi qaynar isti olmur. Azərbaycandakı iqlim hətta Cənubi Avropadakından da sərinidir. Ona görə də havanın futbolçulara problem yaradacağına inanmıram.

\*\*\*

Təbii ki, Azərbaycanda "Olympiacos"un səviyyəsini və onun bu cütün favoriti sayıldığını bilirlər. Əlbəttə, Azərbaycan çempionu müdafiəyə daha çox diqqət yetirməyə çalışacaq. Amma "Neftçi"nin tam müdafiədə oturacağını da gözləməyin.

Əgər UEFA-nın son klub reytinginə baxsaq, "Neftçi" "Olympiacos", AEK və PAOK-dan zəif, "Aris" və digər yunan klublarından güclüdür.



Oyunçularının transfer dəyərinə baxsaq, Transfermarkt sayıtına görə, "Neftçi" ümumi 8,4 milyon avro ilə təxminən Yunanistanın "Panetolikos" və "PAS Lamia 1964" klubları səviyyəsindədir.

"Neftçi"nin gücü barədə 2019-2020-ci illərdə bu komandada oynamış yunan sağ cinah oyunçusu Vangelis Platellasdan və ya 2020/2021 mövsümündən "Zirə"də oynayan yunan mərkəz müdafiəçisi Dimitrios Chantakiasdan da soruşa bilərsiniz.

\*\*\*

Tbilisi "Dinamo"su ilə oyundan sonra "Neftçi"nin baş məşqçisi Samir Abasov da "Bakcell Arena"nın qazonu ilə bağlı belə demişdi: "Qar-

şılaşma zamanı köməkçilərimlə oyunun özündən çox qazonun vəziyyətini daha çox müzakirə edirdik. Futbolçular düz yerdə sürüşüb yıxılırdılar. Bununla bağlı 100 faiz klubun rəhbərliyi ilə danışıcağıq".

Ara-sıra Azərbaycan millisi də oyunlarını bu stadionda keçirib. Məsələn, Azərbaycan komandası 2019-cu ildə bütün ev oyunlarını "Bakcell Arena"da keçirib.

Yeri gəlmişkən, Azərbaycan klublarının avrokuboklarda evdə keçirəcəkləri oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı buraxılacaq. Tbilisi "Dinamo"su ilə matçda 11 min yerlik stadionda 3218 tamaşaçının olduğunu da bildirim.

## Altı idman növü Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmən tanınıb

**Altı idman növü Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən rəsmən tanınıb.**

Bu barədə qərar BOK-un Yaponiyanın paytaxtı Tokioda keçirilən 138-ci sessiyasında qəbul olunub.

Beynəlxalq Sambo Federasiyası, Beynəlxalq Çirildinq Şurası, Beynəlxalq Muay-tay Assosiasiyası Federasiyası, Beynəlxalq Aysştok İdmanı Federasiyası, Dünya Lakross Federasiyası və Dünya Kikboksinq Təşkilatı Assosiasiyası BOK tərəfindən rəsmən tanınıb.



Tanınmış idman qurumlarının Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edə bilər. bəzilərinin idmançıları 2028-ci ildə

## 2032-ci ildə Yay Olimpiya Oyunlarına Avstraliyanın Brisben şəhəri ev sahibliyi edəcək

**2032-ci ildə Yay Olimpiya Oyunlarına Avstraliyanın Brisben şəhəri ev sahibliyi edəcək.**

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin Yaponiyanın paytaxtı Tokioda keçirilən sessiyasında qərar qəbul olunub.



Avstraliya üçüncü dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Belə ki, 1956-cı ildə Olimpiada Melbourne, 2000-ci ildə isə Sidneydə təşkil olunub.

Xatırladaq ki, 2024-cü ildə Yay Olimpiya Oyunlarına Paris, 2028-ci ildə isə Los-Anceles şəhərləri ev sahibliyi edəcək.

## Luis Hamilton Formula 1 Böyük Britaniya Qran-Prisinin qalibi olub

**İyulun 18-də Formula 1 Böyük Britaniya Qran-Prisinin qalibi müəyyənləşib.**

Silverstoun avtodromunda təşkil olunan mövsümün onuncu yarışında "Mercedes"-in pilotu Luis Hamilton birinci olub. İlk üçlüyü "Ferrari"-nin pilotu Şarl Lekler və "Mercedes"-in üzvü Valtteri Bottas tamamlayıb.

Çempionatın lideri Maks Ferstappen ("Red Bull Racing") qəza törədib. Belə ki, onun bolidi birinci dövrdə L.Hamiltonun bolidi ilə toqquşduqdan sonra böyük sürətlə təhlükəsizlik səddinə çırılıb. Qəza-



dan sonra pilot xəstəxanaya yerləşdirilib.

L.Hamilton cari mövsüm dördüncü, Silverstounda səkkizinci, karyerasında isə 99-cu qələbəsini qazanıb. Pilotların siyahısına 185 xalla M.

Ferstappen başçılıq edir. L.Hamilton 177 xalla ikinci, Lando Norris ("McLaren") isə 113 xalla üçüncü pillədə yer alıb.

Konstruktorlar kubokunda "Red Bull" 289 xalla birincidir. Hesabında 287 xal olan "Mercedes" ikinci, "McLaren" isə 163 xalla üçüncü yerdə qərarlaşıb.

Növbəti yarış iki həftə sonra Macarıstanda təşkil olunacaq.

Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində "Red Bull"-un pilotu Serxio Peres qalib olmuşdu.



## Qvineya Tokio-2020-də iştirakdan imtina edib

**Qvineyanın Olimpiya komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.**

Buna səbəb COVID-19 infeksiyasına yoluxanların sayının artması olub.

Qvineyanın idman naziri Sannusi Sou deyib: "Bu addımı dövlət rəsmiləri ilə müzakirələrdən sonra atdıq. Qvineyalı idmançıların sağlamlığı bizim üçün çox önəmlidir. Təəssüflə qeyd etmək istəyirəm ki, Qvineya Olimpiya komandası Tokio-2020-də iştirak etməyəcək.



## Tokio-2020 qadın idmançıların sayına görə rekorda imza atıb

**Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların 48,8 faizini qadınlar təşkil edir.**

Bu, yay Olimpiya Oyunları tarixində rekord göstəricidir.

Əvvəllər rekord 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunan Olimpiyaya məxsus idi. Belə ki, dördülliğin zirvə yarışında idmançıların 45 faizini qadınlar təşkil etmişdi. "London-2012"də isə bu göstərici 44,2 faizə bərabər idi.



## Tokio Olimpiadasında çıxış edəcək ən gəlirli idmançıların siyahısı açıqlanıb

**Tokio Olimpiadasında çıxış edəcək ən gəlirli idmançıların siyahısı açıqlanıb.**

Siyahıya basketbol üzrə ABŞ milli-sinin forvardı Kevin Dürant başçılıq edir.

"Forbs" nəşrinin hesablamasına görə, "Bruklin"ın 32 yaşlı basketbolçusu ötən il 75 milyon dollar gəlir əldə edib. İkinci pillədə yaponiyalı tennisçi Naomi Osaka



qərarlaşıb. O, ötən il 60 milyon dollar qazanıb. Üçüncü pillədə də MBA

üzvü qərarlaşıb. Söhbət ilə 40,3 milyon dollar qazanan "Portland"ın basketbolçusu Demian Lillarddan gedir.

İlk onluq əsasən basketbolçu və tennisçilərdən ibarətdir. Bu mənada yalnız şimali irlandiyalı qolfçu Rori Makilroy istisna təşkil

edir. O, ötən il 32 milyon dollar qazanıb.




### Əlaqələr:

Əmirəliyev Ağacəli küç., 10  
AZ1008, Bakı, Azərbaycan

+99455 208 97 82  
+99412 480 41 02  
+99412 496 24 63

salon@offissa.com  
www.offissa.com





**VIP Sport**  
professional 

*Tofiq Bahremov adına  
Respublika Stadionu*

*Tel: (+994 12) 564 86 23*

*Mob: (+994 55) 464 13 31*

*[www.vipsport.az](http://www.vipsport.az)*

# SİRAB®

1950



Çempionluğumuz  
üçüncü!